

2022-ci il

Suşa ilidir



Şuşa... Azərbaycanın mədəniyyət paytaxtı. Bu adın rəsmilişdirilməsinin kifayət qədər məntiqi əsası var. Əvvələ, Şuşa XIX əsrin ikinci yarısında Azərbaycanın əsas sənətkarlıq və ticarət mərkəzi kimi nəinki Qafqazda, eləcə də Yaxın Şərqi ölkələrində məşhur idi. Qarabağ tacirlərinin səsi-sorğu müxtəlif ölkələrin iri və mədəni şəhərlərindən gəlirdi. İnkişaf etmiş sənətkarlıq sahələrinin zirvəsində isə xalçaçılıq dururdu.

*A*zərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi əsasən iki regionda - dağılıq ve aran zonalarda inkişaf etmişdir. Qarabağın dağılıq zonasında XIX əsrde xalça istehsalında Şuşa şəhəri de mühüm rol oynayırdı.

XVIII. esrin 50-ci illerinin evvelerinde Qarabağ xani Panaheli xan Şuşa şəhərinin asasını qoymuşdan sonra Qarabağ xalçaçılıq məktəbi bu şəhərdə çəmləşmişdi. Bu zaman Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropanan getirilmiş məcməyi, atlıri sabun, çit və digər müxtəlif məşit əşyalarının üzündən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagullar", "Saxsidağullar", "Bulud" və s. çeşniler toxunurdu. Qarabağ xalçalarının rəng-boyaq palitrası oldukça zengindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglerinin en zəif cəfalarını özündə aks etdirir.

Qarabağ xalçaçılıq mektebinin önenelerinin örlenmesi, qurunusları ve yaşadımları məqsadla hələ 1985-ci ilde Azərbaycan Dövlət Xalça və Dekorativ-Kütlük Sənət Muzeyinin Şuşa filialı yaradılmışdı. Filial 1987-ci ildən Şuşa şəhərində, XVIII əsir tarixi-memarlıq abidesi sayılan Mehmandarovların malikanəsində fealiyyətə başlamışdı və burada Azərbaycan Xalça Muzeyinin əsas fondundan seçilmiş, xovlu-xovsuz xalçalar, xalça məmulatları, bədi tikmə, milli geyim nümunələri, zərgərlilik və bədi metal məmulatları nümayiş olunurdu. Təessüf ki, zengin, bir-birindən nəfis sənət nümunələrimizi nümayiş etdirmek üçün çox zamanımız qalmadı...

1988-ci ilde Şuşanın topxana meşesindeki nadir ağacların kütəvi şəkilləri qırılması ilə başladı hər şey. Erməniler tekke təbiətimlərini bə nadir əkinlərinə deyil, bə yerlərin daşına, divarınna, insanlarınla da qənim kəsildilər. Qarabağın rayonlarını yağmala-yıb, günahsız insanları qətəl yetirdilər, eли baltalı, toplu-tüfəngli bə qatılər kölpələrə, qocalara da rehm etmedilər.

Bir incisən, gözəl Suşa!

1992-ci ildə Şuşanın başı üzərini qara buludlar aldı. O zamankı rəhbərlik bu qədim şəhərin taleyi barədə düşünümedi, buradakı milli sərvətimizin talan edilməsi tehlükəsi ilə qarşılışdırıbmış maqamda bəle narahatlıq keçirmişdi. Bununla bağlı nəse bir iş görmək isteyenlərin yoluна isə cəper çəkildi. Lakin vətənpervər insanları bu yoldan heç ne döndər bilmedi. Şuşanın sənəd nümunələri tam olmasında, müeyyin qismi talaandan xilas edildi. Nə yaxşı ki, tarix bu məqamları, bu masuliyətli anları öz yaddaşında qoruyub saxlaya bilmədi, sehifələri vərəqləndikcə bəzəri qarşanıq mettləblərinə da üzüna güneş doğur, işq düşürü...
...

Sən demə, hadisələrin lap əvvəllerində Azərbaycan Xalqa Muzyeyinin rəhbərliyi yuxarı teşkilatlara ekspozitasiyona çıxarılmasına icazə verilmesi üçün müraciət edir, lakin etiraz cavabı alır. Bu zaman səsi vətəndəsliglə mövqeyi nümayiş etdirmə insanlar masuliyəti öz üzərinə götürürək 1992-ci il fevralın 29-da filialda olan əşyaların texnikiyyəti naşlıdır. Ekspozitasiyon Şuşadan çıxarılmış Berdəyə getirilir və sonra hissə-hissə Bakıya daşınır, Azərbaycan Xalqa Muzyeyində yerləşdirilir. Bələliklə, Şuşa filialında nüüməyi olunan 246 ekspozitasiyon 183-ü (80 adəd xovlu, 35 adəd xovsuz xalça və xalçə meməlatları, 39 adəd zərgerlik, 29 adəd badii tikmə və milli geyim nümunələri) xilas edilir. Təessüf ki, 63 ekspozitasiyonun daşınması çətin olduğunu üçün çıxarmaq mümkünənmiş.

Yeri gelmişken qeyd edək ki, Şuşada yerleşən 8 muzeydən yalnız Azərbaycan Xalq Muzeyi filialının eşyalarının yaridan çoxunun, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin isə aşyalarının bir qismi xilas edilir.

1995-ci ilin mayında Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi Azərbaycanın işgal olunmuş arazilərindən çıxanmış və həmin arazilərdə qalmış mədəniyyət sərvətləriñi eks etdirən fotosalar, videomateriallar, eksponatlardan ibarət "Oda qalanmış mədəniyyət" adlı sərgi təşkil edir. 1996-cı ilde UNESCO həmin arazilərdə muzey obyektlərinə həsr edilmiş "Azərbaycanın itirilmiş mədəni dəvarları" adlı brosür nəşri etmişdir.

Təbi ki, bütün bunları yaşatmaq, tariximizi, mədəniyyətimizi, kimiliyimizi itirmək, nesillərdən-nesilləre ötürmek üçün lazım idir. Azərbaycan Xalça Muzeyinin Şuşa filialının her təşkil etdiyi tədbirlər çərçivəsində işgal olunmuş arazilərinizin anım günləri ürəkağınızı ilə qeyd olunur, keçirilən her tədbirdə Şuşa ve işgaldə qalan bölgələrimiz haqqında müzahirələr oxunur, neşrlər hazırlanır. Şuşa filialı "Qarabağ" Araşdırımlar Mərkəzi ilə əməkdaşlığından əlavə, Gəncə Mədəniyyət Mərkəzi

emekdaşlıq ederek Qarabağın işgaldə olan rayonlarının tarixi, maddi mədəniyyəti, arxeoloji ve memarlıq abidələri, etnografiyası, görkəmi şəxsiyyətləri, xalq sanətkarları ilə bağlı neşr edilmiş materialları və tədqiqat xarakterli məqalələri toplayaraq arşırdımlanın aparılmasını həyata keçirirdi. Artıq neçə illerdür ki, filialın cəfəkası emekdaşlıq öz fealiyyətlərin müasiliyyətli davam etdirir, bütün bu tədbirlərin Şuşada keçirilməsi arzusu ilə yaşıyıdır: "O gün olsun, bù cür tədbirlərin müzeümüz Şuşa filialında, işçilər arasında qəlin digər bölgələrimizin müzeylərindən ke-

İsgal altında qalan digər bölgelerimizin müzeylərinde keçirək, bəzək eksponatları oldı olduğu öz müzeində sərgileyək. O gün ələsən, Şuşaya qayıdaq, Şuşa müzeylərinde sergi və bayramlar təşkil edək", - deyirdilər.

O gün isə xayadındır. İndi Şuşa da, illerə işğal altında olmuş digər rayonlarınızdan da azadız. Bir Şuşaya qayıtmışaq. Vaxtılı güllələnmis, Bakı küçələrində qərib-qərib,

boynubükük illerle gözlayan Natavanın, Üzeyirin, Bülbülün büstleri de öz yurd-yuvasına qaytanılib. Qaydan bu dahilerin qəribildən qurtulan, bun güş şad olan ruhlandı hem də. Danışan dili, doğdağı tar-kaman olun Qaraağ! Sendan alb ihamını Üzeyir də, Bülbül də... Ruhunu sendan alb Natavanın qazası. Ele yaranıstanden mədaniyyat besisi, seherlərin birincisi, bir incidir Susa!

Səhərin işgali ilə Azərbaycan xalqının maddi-mənəvi, mədəni irləri, illərlə formalaşmış tehsil infrastrukturuna da ağır zərəbə vuruldu. Ermenilər Şuşadakı bir çox qiymətli tarixi-mədəniyyət abidelerini dağıdıb talan etdilər.

Son tunc ve ilk demir dövür abidesi sayılan Şuşa ve Şuşakənd dəq qutuslu qəbirli, daş dövür abidesi olan Şuşa məğarası, XVIII əsir daş Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı ve kitabxanası, Gövhərağa məscidi, əsas ticarət mərkəzi olan "Rastabazar", İbrahim xanın və onu qızı Qara Böyükhanının bürcү və qəsrləri, xan sarayı, karvansarayı və s. tarixi mədəniyyət nümunələri, bu şəhərin mənəvi pasportu olan Daşaltı dərəsi, Cıdır düzü və digər memarlıq inciləri... Bütün bunlar Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıdırdı...

"Şərqi konservatoriyası" adlanan bu şəhər Cabbar Qaryağdioğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Raşid Behbudov, Nizazi... kimi incasənət xadimlərinin vəfəri olub.

2021-ci il martın 16-da Şuşaya ikinci dəfə sefər edən Prezident İlham Əliyev bayan etmişdi ki, Şuşa Azərbaycan dövlətinin mədaniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. "Əslində, həmisi bələ olub. Sadəcə oralarq, mənfi dürsən bütün tarixi abidələrimizi dağdırıb. Amma biz bərpə edəcəyik. Onların eşi siması qaytaracaqı. Azərbaycan xalqı Şuşada bundan sonra çərəj yaxşılaşacaqdır".

bundan sonra abedî yaşayacaktır".
Şuşa strateji şəhəriyətli bir şəhərdir və onun Azərbaycan tarixində xüsusi yeri var. Bu səbəbdən yandaşlığımız tarixi abidelerimiz, onlarınlı asıl simasının, Şuşanın ilkin, tarixi simasının bərpası vaxtaptaran, məsuliyəti və çatın bir işdir. Prezident Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı edən elədarət demişdir: "Şuşa buna layiqdir. Hesab edirəm ki, neinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayılı bilər. Şuşanın mədəni hayatı zəngin olmalıdır". Proqram xarakterli bu çıxış bütün xalqlarımıza saflarber emildi və man düşüñürüm ki, 44 müharibənin qalibi kimi dövlət başçısının hər çağlığını dəstəkləməyə, irali sürülen təklifləri gerçəkləşdirilməyə qadır-

Qarabağın, onun baş tacı Şuşanın xoş növrağını görəmək hər birimizin mənəvi telabatına çevrilib indi. Dövlət başçısının Fərmanı ilə 2022-ci ilin "Şuşa il" elan edilməsi da məhz buna xidmət edir. Cıdır düzənli, Topxanan gəzmək, dağlara, yaxılara qalxmak, şəfiyi suyundan içmək, gül-cincayı qoxqlamaq, Xarıbülbülin gözzelliyini bir daha gözlərimizə çəkmək, yeni-yeni istedadları ifalan ile ruhumuzu təzeləmək və dünyaya bir daha bayan etmək istivcəm;

Isteyirsen:
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın sikestəsil..

**Zümrüt QURBANQIZI,
"Respublika".**